

“Con Batçelor Şou”:

Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti

ABŞ-ın məşhur radioverilişinin növbəti reportajı Naftalan neftinə həsr olunub



Amerika Birləşmiş Ştatlarının geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri zamanı ölkəmizlə bağlı silsilə reportajlar hazırlayıb.

AZƏRTAC xəbər verir ki, radioverilişin reportajlarından biri də möcüzəli və şəfaverici Naftalan neftinə həsr edilib. Radioverilişdə Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat verilib.

Məşhur aparıcı qeyd edir ki, Naftalan müalicəvi əhəmiyyətə malik neftinə görə tanınır. Lakin bu neft avtomobillərdə və təyyarələrdə istifadə olunan neftdən deyil. Müalicəvi xassələrə malik bu neft Naftalan nefti kimi məşhurdur. Naftalan neftində gözəllik və müalicə üçün sanki bir möcüzə var.

Con Batçelor Naftalan şəhərindəki “Qarabağ SPA and Resort” otel kompleksində hazırladığı reportajda Naftalan nefti ilə müalicə aparan doktor Dilbər Kazımova və spa meneceri Rövlənə Heydərovanın fikirlərini də yer verir. Məşhur aparıcı deyir: “Mən Floridanın Orlando şəhərindəki Disney dünyasının bir hissəsini xatırladan beşulduzlu müalicə kompleksindəyəm. Burada müalicə prosesi gedir. Kompleks müalicəyə gələn insanlarla doludur. Müalicə bir, iki gün yox, həftələrlə davam edir”.

Naftalan neftinin müalicəvi təsirlərindən, insanların

bu neftə üstünlük vermələrinin səbəblərindən danışan Dilbər Kazımova və Rövlənə Heydərova onun dəri, sinir sistemi, qan dövrəni və s. üçün faydalı olduğunu söyləyirlər. Onlar müalicə prosesi barədə məlumat verir, qonaqların 99 faizinin buradan razı getdiyini bildirirlər.

Con Batçelor Naftalan neftinin şöhrətindən bəhs edir. O deyir ki, əgər bir vaxtlar Naftalana yalnız keçmiş Sovet İttifaqı ölkələrindən çoxlu sayda insan gəlirdisə, indi 60-dan artıq ölkədən, hətta Amerikadan da buraya gəlirlər. O, Naftalan neftinin müxtəlif xəstəliklərin müalicəsində faydalı xüsusiyyətlərini dinləyicilərin diqqətinə çatdırır.

“Mən görürəm ki, buraya gələn insanlar çox məmnundurlar. Onlar “Qarabağ SPA and Resort” kompleksinin ərazisində gəzirilər. Ümumiyyətlə, bu, çox gözəl kompleksdir. Mən indiyə qədər gördüyüm ən qeyri-adi

bir kurort mərkəzində oldum. Mənim sol əlimdə bir az problem var idi və Naftalan neftindən istifadədən sonra hiss edirəm ki, onun yaxşı təsiri olub”, - deyərək məşhur aparıcı bildirir.

Qeyd edək ki, məşhur “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor 30 iyul - 3 avqust tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, ilk dəfə olaraq ardıcıl surətdə Azərbaycan haqqında yeddi müxtəlif veriliş hazırlayıb.

“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə genişçəşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.